

Rəşad Məcid: “Şuşa dəftəri”ndən

Şuşa havasının sırrı

Ləzzət kimə təndi,
dərd kimə tuşdu;
Biri səs qaynadır,
biri lal kimi?!
Şuşanın havası hamiya düşmür,
qismət bölnüsə də sovgat bal kimi.

Haminin üzünü eyni meh öpür,
Haminin qanadlı beşiyi eyni.
Xəzine, Daşaltı, Kirs dağı - o pir,
Cıdır düzü adlı beşiyi eyni!

Bəlkə not yazılıb hər çicək üçün -
Neyləyek sərrini bilək torpağın?
Səsi, havacatı cürcərtmək üçün
münbit olmalıdırı ürək torpağı?!

Göyünmü, yerinmi töhfəsidir səs,
bilənlər var imiş bəlkə əskidən?
Kaş ki, sağ olaydı - biz bilən əbəs,
sorardıq Firudin Şuşinskiyidən!

Burda torağayıñ, burda bülbülün,
hər otun iççeyin öz neqməsi var.
Adam var oxumaq onunçun zülüm,
di gəl ki, bulağın, çayın səsi var!

Hava öz yerində, su öz yerində,
Qocaman muğamat qədimi oddu.

Allah vergisinin kökü dərində,
səsi nizamlayan ilahi koddu!

Təzə adam

Ayağını yer üzündən qoparar,
Şuşa səni göy üzünə qaldırar!
Nə agrün var, qarasını aparar,
cavan ömrün gündüzünə qaldırar.

Duyarsan ki, ruhun mehdi, nefəsdi,
Qanad taxar Şuşa sənin ciyinə
Boğazında qaynayan səs nə səsdi? -
Cəh-cəh vurmaq eşqi düşər beyninə...

Şuşa səni bulaq kimi duruldar,
Körpəliyin gül çağına dönərsən.
Xəyalına beşik olar buludlar,
Əbədiyyət yarpağına dönərsən.

Dörd yanına çəkər sehr səddini,
Başın üstdə dumanı dam eyləyər.
Sevə-sevə cilalayar qəddini,
Şuşa səni təzə adam eyləyər!

Cıdır düzündə dan üzü

Günəşin doğulmasına
Cıdır düzündən baxmaq...
Dağların arxasından,
qıpçırmızı səmadan

haçan görünər deyə
Gözünü
dan yerindən ayırmamaq,
Qaynar təndirdən çıxan
imisti çörək kimi
əlini Günəşə sarı uzatmaq,
Ovcunu,
barmaqlarının ucunu
yandıran Günəşin
Qırağından bir loxma kəsmək...

Və təzə çörək kimi
burnunun ucuna tutub
qoxulamaq Günəşin.
Xülyalara qapılmaq,
böyümək,
ucalmaqdı,
Tanrı dərgahının
varlığına inanmaqdı
Cıdır düzündə durub
Günəşin doğulmasına baxmaq!

Sular dərindən gəlir

Enib sahil boyuna,
tapıb dayaqlarını,
dağ çayının suyuna
qoymaq ayaqlarını
sellərdən güc almadı,
qayalarдан metanət!

Dua kimi oxunur
sular dərindən gəlir.
Ulu vətən ruhunun
ən pak yerindən gəlir.
Sular daşa toxunur
piçildiyib çatdırır
babalardan vəsiyyət,
arzu, dilək, nəsihət!

Enib sahil boyuna
ayaq sallamaq suya
sədaqətdi soyuna,
düşmənə ismarişdi!
O müzəffər insana
əminlik yaraşıqdı!
Gözündəki işıqdan
çaya süzülən qürur
bu güne əmanətdi,
gələcəyə zəmanət!